

Bütün məlumatlar 31 Dekabr 2013-cü il tarixinədir

(min manatla)

KAPİTAL VƏSAİTLƏRİ	
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	228,000.00
a) Adi səhmlər (tam ödənilmiş paylar)	228,000.00
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	-
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	-
d) Bölüşdürülməmiş xalis mənfəət (zərəri), cəmi	-
d1) kapital ehtiyatları (fondları)	-
d2) keçmiş illərin mənfəəti (zərəri)	-
d3) (çıx) cari ilin zərəri	-
2. I dərəcəli kapitaldan tutulmalar	3,524.30
a) Qeyri-maddi aktivlər	3,524.30
b) Təxirə salınmış vergi aktivləri	-
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1—2)	224,475.70
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	7,336.24
a) Cari ilin mənfəəti	0.00
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	7,390.73
c) Kapitalın digər vəsaitləri	(54.48)
5. Məcmu kapital (3+4)	231,811.94
6. Məcmu kapitaldan tutulmalar :	16,615.49
a) Birləşməmiş (konsolidasiyə olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)	16,615.49
b) Bütün digər investisiyalar (xalis)	-
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	215,196.45
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (V1-Ğ cədvəlindən)	591,258.13

	FAKT
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	37.97%
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	36.40%

KREDİT RİSKİ BARƏDƏ MƏLUMATLAR		
	Məbləğ	Kredit portfelində xüsusi çəkisi
Vaxtı keçmiş kreditlər	47,348.41	13.77%
Qeyri-standart kreditlər cəmi:	32,902.24	9.57%
Qeyri-qənaətbəxş	15,516.05	4.51%
Təhlükəli	1,051.66	0.31%
Ümitsiz	16,334.53	4.75%
Kreditlər üzrə yaradılmış ehtiyatlar, cəmi:	28,687.94	8.34%
adi	7,067.60	2.06%
məqsədli	21,620.34	6.29%

BANKIN İRİ KREDİT TƏLƏBLƏRİ		
	Məbləğ	Məcmu kapitala nisbəti
İri kredit tələblərinin cəmi:	96,621.57	44.90%

BANKIN VALYUTA MÖVQEYİ BARƏDƏ MƏLUMAT		
Sərbəst dönərli valyuta üzrə məcmu açıq valyuta mövqeyi	maks. 20%	-9.43%
Qapalı valyuta üzrə məcmu açıq valyuta mövqeyi	maks. 15%	0.03%

BALANS DANKƏNAR ÖHDƏLİKLƏR	
Öhdəliklər	Cəmi
1. Kredit alətləri, <i>cəmi</i>	25,940.29
a) Kredit öhdəlikləri	5,727.43
b) İstifadə olunmamış kredit xətləri	20,212.86
2. Qarantiyalar və bu qəbildən olan öhdəliklər, <i>cəmi</i>	44,162.63
a) Qarantiyalar	44,162.63
3. Akkreditivlər, <i>cəmi</i>	11,092.51
a) "Standby" akkreditivlər	5,890.21
b) Sənədli akkreditivlər	5,202.30
4. Forvard və fyuçers müqavilələri, <i>cəmi</i>	26,697.00
b) xarici valyuta, <i>cəmi</i>	26,697.00
5. Digər balansarxası öhdəliklər	50,000.00